

## Elektrik dalma nasosunun qumdan mühafizəsi üçün quyu konstruksiyası

E.E. Bayramov  
SOCAR

e-mail: Elman.E.Bayramov@socar.az

Açar sözlər: yataq, lay, şırnaqlı nasos, elektrik dalma nasosu, quyu konstruksiyası, qum təzahürü, qumayıcıci.

DOI.10.37474/0365-8554/2022-1-28-31

**Скважинная конструкция для защиты от песка электропогружного насоса**

Е.А. Байрамов  
SOCAR

**Ключевые слова:** месторождение, пласт, струйный насос, электропогружной насос, скважинная конструкция, пескопроявление, сепаратор песка.

В статье показаны осложнения, связанные с пескопроявлением, возникающие при эксплуатации нефтяных скважин с электропогружными насосами (ЭЦН). В связи с тем, что ЭЦН относятся к насосам, перекачивающим жидкость с высокой вращающейся способностью под действием центробежной силы, влияние состава перекачиваемой жидкости на рабочие части насоса очень большое. Долговременная работоспособность и выносливость насосов зависит от количества и гранулометрического состава перекачиваемых механических примесей.

Принципиальная защита ЭЦН от потока песка опирается на схему, согласно которой песок и другие механические примеси, содержащиеся в составе пластовой продукции, отделяются от жидкости на приеме насоса, а отдельные частицы в виде раствора оттесняются в сторону от ЭЦН и вновь смешиваются с перекачиваемой жидкостью в верхней части насоса (на выходе ЭЦН). Для решения проблемы предлагается последовательное соединение насоса. Комплект оборудования состоит из ЭЦН, эжектора и сепаратора песка, принцип работы которого основан на центробежной силе. При пуске ЭЦН в работу сепаратор песка, присоединенный к оси двигателя, также начинает вращаться. Частицы песка, содержащиеся в продукции, в результате возникшего турбулентного потока приобретают центробежное ускорение и оттесняются в сторону эксплуатационной колонны. Таким образом, ЭЦН, отсыпывая очищенную от песка жидкость, передает ее эжектору под давлением, тем самым, обеспечивая эжектор энергией, необходимой для поднятия общей жидкости. В свою очередь эжектор, отсыпывая смесь с частицами песка, протекающую около ЭЦН, перемешивает ее с очищенной жидкостью и поднимает ее на поверхность. Основная цель предложенной скважинной схемы заключается в сведении к минимуму вероятности разведения насоса вследствие предотвращения физического контакта рабочих частей ЭЦН с механическими примесями.

Neft yataqlarının uzunmüddətli işlənməsi lay təzyiqinin kəskin azalmasına və quyuların fontan vurma şərtinin pozulmasına gətirib çıxarı ki, nəticədə quyuların mexanikləşdirilmiş istismar üsulu na keçirilməsi zərurəti yaranır [1, 2]. Digər təraf-dən, işlənmənin son mərhələsində olan yataqların böyük bir hissəsi təbii və sünə proseslər nəticəsin-

**Well construction for sand protection of electrical submersible pump**

E.E. Bayramov  
SOCAR

**Keywords:** field, reservoir, jet pump, electrical submersible pump, well construction, sand production, sand separator

The paper deals with the complications associated with the sand production occurring while operation of oil wells with electric submersible pumps. Due to the fact that electrical submersible pumps are related to those, which pump the fluid with high rotating ability under the effect of centrifugal force, the impact of the composition of pumped fluid on its working parts is great. Long-term performance and endurance of the pumps depend on the quantity and granulometric composition of pumped mechanical impurities.

The principal protection of electrical submersible pump from sand is based on the scheme according to which the sand and other mechanical impurities in the composition of reservoir product are separated from the fluid in the context of the pumps, and in the form of solution are replaced towards the electrical submersible pump and mixed with pumped fluid in its upper part (at the pump outlet) again. To solve the problem, consistent connection of the pump is offered. The equipment unit consists of the electrical submersible pump, the ejector and sand separator, the operation principle of which is based on the centrifugal force. While starting the electrical submersible pump, the sand separator connected to the engine axis starts rotating as well. Due to the occurred turbulent flow, the sand particles in product acquire centrifugal acceleration and replaced towards production casing. Thus, sucking the fluid cleaned from sand, the electrical submersible pump transfers it to the ejector under the pressure, providing it with the energy necessary for lifting general fluid. The ejector, in its turn, sucking the mixture with sand particles flowing near the electrical submersible pump, mixes it with cleaned fluid and lifts to the surface.

The major purpose of offered well scheme is to decrease to the minimum the probability of pump corrosion due to the prevention of physical contact of operating parts of the electrical submersible pump with mechanical impurities.

də sulaşmaya məruz qaldığı üçün böyük həcmde mayeni yer üstünləri qaldırmaq lazımlıdır [3, 4]. Zəif sementlənmiş sūxurdan ibarət yataqlarda isə dağ təzyiqinin, sūxurmanın və s. təsirindən sūxur strukturunun dağılması ilə əlaqədar bərk hissəciklərin quyu axını yaranır [5–8].

Istismar zamanı qum təzahürünün mexanikləş-


dirilmiş quyularda daha mürəkkəb fəsadlara yol açması məlumatdır. Belə ki, quyuci avadanlıqlarının korroziyası, detalların qumdan aşınması və yeyilməsi nəticəsində avadanlığın mexanizmlərinin sıradan çıxmazı və s. kimi hadisələr ciddi qəzalara səbəb olur. Nasosun işçi hissələrində vaxtından əvvəl yaranan nasazlıqların aradan qaldırılması tədbirləri isə quyuların təmirlərarası müddətini azaldır [3, 7, 8]. Göstərilənlər bu tip yataqlarda yeni texnoloji üsulların tətbiqini, daha müasir konstruksiyaların və avadanlıqların istifadə edilməsini zəruri edir [9–11].

Neftqazçıarma idarələri və əməliyyat şirkətləri bilavasita belə yataqların işlənməsini təmin edir. NQÇİ-lərin və əməliyyat şirkətlərinin ümumiilikdə 80 %-dən çox quyuları dərinlik nasosları ilə işləyir, o cümlədən bu nasosların 11 %-ə qədəri elektrik dalma nasoslardır (EDN) [4, 11]. Tədqiqatlar göstərir ki, EDN-lrlə iştismar olunan quyuların sayı az olsa da hasilat baxımından qənaətbəxşdir. Onlar şanqlı dərinlik nasosları (SDN) ilə işləyən quyulara nisbətən iqtisadi cəhətdən daha səmərəlidir. SDN-lrlə müqayisədə EDN-lər quyuağzı avadanlıqlarının sadəliyi, nasosların yüksək məhsuldarlığı, 3000 m-ə qədər dərinliyə buraxılma imkanı, təmirlərarası müddətin çox olması və nasos qaldırımdan tədqiqat işlərinin yerinə yetirilməsinə imkan yaratması kimi üstünlük-lərə malikdir [7, 11]. Lakin bu tip nasoslarda da mürəkkəbləşmələr az deyil və istismar şəraitindən asılı olaraq daima təkmilləşdirilməlidir. İdarəetmə qutusundan elektrik enerjisinin kösəlməsi, quyuci izolə edilmiş naqillərdə baş vermiş pozuntular və nasosların mexanizmlərində – fırlanan hissələrində nasazlıqlar və s. [9, 11, 12].

EDN yüksək fırlanması sürəti nəticəsində mərkəzdənqəcəmə qüvvəsinin təsiri ilə mayeni nəql edən nasoslar olduğundan, nəql olunan mayenin tərkibinin (mexaniki qarışq nəzərdə tutulur) nasosun işlək hissələrinin təsiri çox böyükdir [3, 4]. Nasosların dayanıqlı və uzunmüddətli olması məhz nəql edilən mexaniki qarışığın miqdardından, qranulometrik və litoloji tərkibindən asılı olur. Nəzəroalsa ki, Azərbaycanın neft yataqlarının böyük bir hissəsinə zəif sementlənmiş sūxurlar təşkil edir, onda haqqında danışdığımız nasosların qumdan mühafizə sistemlərinin daimi inkişaf etdirilməsi və aktuallığının səbəblərini əsaslaşdırmaq olar [7, 8]. EDN-nin qum axımından qorunması principial olaraq, nasosun qəbulunda lay məhsulunun tərkibindən qum da daxil olmaqla digər mexaniki hissəciklərin ayrılmasisi və ayrılmış hissəciklərin məhlul şəklində EDN-dən yana ötürülərək onun ətrafi ilə yuxarı hissədə

(EDN-nin çıxışında) nəql olunan maye ilə yenidən qarışması sxemino əsaslanmışdır.

Problemin həlli üçün ardıcıl nasos birləşməsi təklif olunmuşdur. EDN-ə, onun yuxarı hissəsində şırnaqlı nasos (SN) və ya ejektor ardıcıl birləşdirilir. EDN-nin girişində aşağı hissədə isə qum hissəciklərinin ayrılmmasını təmin edəcək pərli qumayıcı quraşdırılır (şəkil).



Quyu konstruksiyasının principial sxemi

Təklif edilən qurğunun iş prinsipi aşağıdakı kimi-dir. EDN işə salındıqda mühərəkin / oxuna birləşdirilmiş qumayıcı 2 fırlanması başlayır. Quyudan axan fluidin ağır-kristal fraksiyaları 3 (qum dənəcikləri) burulğanlı axın nəticəsində mərkəzdənqəcəmə tacili alır və kənarlara sıxışdırılır. Beləliklə, EDN 4 qumdan təmizlənmiş mayeni soraraq təzyiq altında 5 SN-ejektoru 6 ötürür və SN-i işə salmaqla yanaşı və ümumi mayenin qaldırılması 7 üçün tələb olunan enerjini təmin edir. Ejektor 6 isə yenidən EDN-nin ətrafindan keçən qum dənəcikli qarışığı 3 surət və qumdan təmizlənmiş maye 5 ilə qarışdıraraq toplam maye halına gətirir 7. Sonda quyuğubində yaranan qum axımı EDN ilə töməsə olmadan yerüstüne nəql edilir. Təklif edilən quyu sxemini əsas məqsədi EDN-nin işçi hissələrinin mexaniki qarışqlarla fiziki əlaqəsinin qarşısını almaqla onun qumdan yeyilib dağılması ehtimalı minimuma endirməkdir. Lakin burada qurğunun fasılısız işləməsi üçün bir sira principial tələb özünü doğrultmalıdır:

– qumayıcı hasıl edilən qumu quyunun istismar kəmərinin divarına doğru sıxışdırmaqla EDN-dən yan keçirməli və SN-a doğru axına qoşmalıdır. Bundan əlavə qumayıcı EDN-nin ətrafında

yaranan qum hissəciklərinin axında ləngiyərək çökəməməsinə şərait yaratmalıdır;

– qeyd edildiyi kimi, quyu sxemi üç müxtəlif hidravlik qurğudan ibarətdir və bu səbəbdən hər üç qurğu müəyyən rejimdə işləməlidir. Quyunun səlis işi üçün bu müvəzini tə müəyyən edən parametrlərin təyin edilməsi vacib məsələlərdəndir. Bunun üçün ŞN və EDN-lərə qoyulan tələblər müəyyən edilməlidir. Belə ki, vahid zamanda qum ( $q_q$ ), EDN-dən yan keçən maye ( $q_{m, DN,y}$ ), ŞN-dən nəql edilən qarışığın cəm ( $q_{DN}$ ), toplam ( $q_t$ ), EDN-nin maye ( $q_{DN}$ ) hasiltları və quyudibinə toplam axın ( $q_{qd}$ ) arasında (1) şərtləri saxlanılmalıdır.

$$\left. \begin{aligned} q_{\text{SN}} &= q_{m, DN,y} + q_q \\ q_t &= q_{\text{SN}} + q_{DN} \\ q_t &= q_{qd} \text{ və ya } \frac{dq_t}{dt} = \frac{dq_{qd}}{dt} \end{aligned} \right\}$$

Göründüyü kimi, kombinə edilmiş bu sxemin uğdırılması individual quyunun texnoloji və istismar parametrlərinə uyğun aparılmalıdır. Təklif edilən qurğu qumlu quyular üçün nəzərdə tutulduğundan konstruksiya eroziya və korroziyaya qarşı ümumi tələblərə də cavab verməlidir.

#### Nəticə

1. Qum təzahürlü quyularda EDN-də qumun yaratdığı fəsadların karşısını almaq məqsədilə yeni – EDN, ŞN və qumayırıcıdan ibarət kombinə edilmiş quyu konstruksiyası təklif edilmişdir.

2. Qumayırıcı mexaniki qarışıqı separasiya edərək EDN-dən kənara – həlqəvi fəzaya yönəldir, daha sonra bu qarışıq ŞN-lə sorularaq EDN-nin çıxışında ümumi axına qarışdırılır.

#### References

1. Abdus S., Mohammad N. Flow analysis inside jet pumps used for oil wells // International Journal of Fluid Machinery and Systems, 2013, v. 6, No 1, p. 1-10.
2. Mishchenko I.T., Gumerksiy Kh.Kh., Mar'jenko V.P. Struynie nasosy dlya dobychi nefti. – M.: Neft i gaz, 1996, 156 s.
3. Lyamayev B.F. Gidrostruynie nasosy i ustankov. – L.: Mashinostroyenie, Leningr. otd-e, 1988, 256 s.
4. Azizov A.H., Garayev M.A., Heydarov H.A., Aghammədov S.Ə. Həcmi hidravlik maşınlar. – Bakı: DNA, 2010, 601 s.
5. Topol'nikov A.S. Metodika raschyota parametrov struynogo nasosa pri sovmestnoy expluatatsii s ETSN // Elektronnyi nauchniy zhurnal "Neftegazovoe delo", 2011, No 3, s. 136-147.
6. Saul Gomez Diaz de Bonilla, Her-Yuan Chen. Analytical and numerical studies of sand erosion in electrical submersible pump (ESP) Systems // SPE / AAPG / SEG Unconventional Resources Technology Conference, 2019, Denver, Colorado, p. 5.
7. Haiwen Z., Jianjun Z., Zulin Z., etc. Wear and its effect on electrical submersible pump ESP Performance Degradation by Sandy Flow: Experiments and Modeling // Offshore Technology Conference, 2019, Houston, Texas, p. 6.
8. Haiwen Z., Jianjun Z., Zulin Z., etc. Experimental study of sand erosion in multistage electrical submersible pump ESP: Performance Degradation, Wear and Vibration // International Petroleum Technology Conference, 2019, Beijing, China, p. 6.
9. Noui-Mehdi M.N., Bukhamseen A.Y. Advanced signal analysis of an electrical-submersible-pump failure owing to scaling // SPE Prod & Oper, 2019, 34 (02), pp. 394-399.
10. Mallela, R., Chatterjee, D. Numerical investigations of the effect of geometry on the performance of jet pump // Journal of Mechanical Engineering Science, 2011, v. 225, pp. 1-12.
11. Urazakov K.R., Vakhitova R.I., Saracheva D.A. Metodika raschyota parametrov struynogo nasosa pri sovmestnoy expluatatsii s ETSN // Elektronnyi nauchniy zhurnal "Neftegazovoe delo", 2013, No 4, s. 201-211.
12. Abasova S.M., Habibov I.A. Elektrik mərkəzdenqachma nasoslarında istismar zamanı yaranan intimaların təhlili // "Xəzərneftqazyataq – 2012" elmi – təcrübə konfrans, Bakı, s. 39-42.

#### Ədəbiyyat siyahısı

1. Abdus S., Mohammad N. Flow analyses inside jet pumps used for oil wells // International Journal of Fluid Machinery and Systems, 2013, v. 6, No 1, p. 1-10.
2. Mişençenko İ.T., Gumerksiy X.X., Mar'jenko V.P. Struynie nasosy dlya dobychi nefti. – M.: Neft i gaz, 1996, 156 c.
3. Ljamaev B.F. Gidrostruynie nasosy i ustankov. – Leningrad: Mashinostroyenie, Leningr. otd-e, 1988, 256 c.
4. Əzizov Ə.H., Qarayev M.A., Heydarov H.Ə., Ağammədov S.Ə. Həcmi hidravlik maşınlar. – Bakı: ADNA, 2010, 601 s.
5. Topol'nikov A.C. Metodika raschyota parametrov struynogo nasosa pri sovmestnoy ekspluatatsii s ETSN // Elektronnyi nauchnyi zhurnal "Neftgazovoe delo", 2011, № 3, c. 136-147.
6. Saul Gomez Diaz de Bonilla, Her-Yuan Chen. Analytical and Numerical Studies of Sand Erosion in Electrical Submersible Pump (ESP) Systems//SPE/AAPG/SEG Unconventional Resources Technology Conference, - Denver, - Colorado, 2019, p. 5.
7. Haiwen Z., Jianjun Z., Zulin Z., etc. Wear and Its Effect on Electrical Submersible Pump ESP Performance Degradation by Sandy Flow: Experiments and Modeling // Offshore Technology Conference, Houston, Texas, 2019, p. 6.
8. Haiwen Z., Jianjun Z., Zulin Z., etc. Experimental Study of Sand Erosion in Multistage Electrical Submersible Pump ESP: Performance Degradation, Wear and Vibration // International Petroleum Technology Conference, Beijing, China, 2019, p. 6.
9. Noui-Mehdi M.N., Bukhamseen A.Y. Advanced Signal Analysis of an Electrical-Submersible-Pump Failure Owing to Scaling // SPE Prod & Oper, 34 (02), 2019, pp. 394-399.
10. Mallela, R., Chatterjee, D. Numerical Investigations of the Effect of Geometry on the Performance of Jet Pump // Journal of Mechanical Engineering Science, 2011, v. 225, p. 1-12.
11. Urazakov K.R., Vakhitova R.I., Saracheva D.A. Metodika raschyota parametrov struynogo nasosa pri sovmestnoy ekspluatatsii s ETSN // Elektronnyi nauchnyi zhurnal "Neftgazovoe delo", 2013, № 4, c. 201-211.
12. Abasova S.M., Həbibov I.Ə. Elektrik mərkəzdenqachma nasoslarında istismar zamanı yaranan intimaların təhlili // "Xəzərneftqazyataq – 2012" elmi – təcrübə konfrans, Bakı, s. 39-42.